

# Kamran Nəzirlinin "Dərd" i

**İstənilən bədii əser o vaxt qiy-mətini, dəyerini alır ki, o oxucu tə-refindən təkcə kitab kimi, əsər ki-mi alınıb rəfə qoyulmur. Yəni, evin bəzək əşyasına çevrilir. Çünki yazılın oxunmaq üçündü. Yoxsa evdə təmizlik işləri görən-də silib, tozunu alıb yenidən kitab refində yerləşdirmək üçün deyil. Bax, bu mənada mən özüm de-mək olar ki, hər gün gözdən keçir-diym, vərəqlədiyim müxtəlif kitablarda təbii ki, müxtəlif müəllif-lərin fikirləri ilə qarşılaşanda elə bili-rəm ki, o kitabı, o yazını ilk də-fə oxuyuram, ilk dəfə görürəm. Baxmayaraq ki, bu kitab mənə 2004-cü ildə hədiyyə olunub. Özü də müəllifin səmimi avtoqrafi ilə**

Kamran Nəzirli tanıdığım, dəyer verdim, çörək kəsdim, və dostluq etdim Sözlər adıdır. Bunu ona gö-rə xüsusi vurğulayıram ki, həm birlikdə işlədim müddətə, həm də təmasda olduğumuz bütün zaman-larda onun bir bütöv xarakteri ilə və bir də bir sıfəti ilə qarşılaşmışdım. illər keçsə də həmin dediyim və xü-susi vurğuladığım xüsusiyyətlər Kamran Nəzirli dəyişməyib. Ol-duğu kimi qalır! Amma yaradıcılıq uğurları genişlənib, şaxələnib, ölkə hüdudlarını aşıbdır. Bu da bir oxucu və dost kimi hər zaman mən məmnun edir.

Bugündə Kamran Nəzirlinin 2004-cü ilin iyun ayının 15-də mənə avtoqrafla bağışladığı "Seytan işığı" kitabını bir də götürdüm əlime. Bəri başdan deyim ki, bu kitabın demək olar ki, çox böyük bir hissəsini ön-

cələr oxumuşdum. Bilmirəm nəden-sə yene çəkdi məni özüne. Götür-düm və elə kitabın arasını açanda ilk qarşılaştığım "Dərd" çəkdi məni özüne. Düzünü deyim ki, bir az du-ruxdum. Daxilən özüm-özümlə da-nışmış kimi yene "Dərd?!" dedim. Görünür dərd məsəlesi mənim bo-yuma biçilib. Ona görə də həmişə hər yerdə qarşıma çıxır, tek qoymur məni. Şükürələr olsun ki, mən də dər-din boyunu sevməkdən yorulmu-ram. Anlaşıraq və yoldaşlıq da edi-rik. Elə Kamranın "Dərdi" i də ilk cümləsindən "saqqızımı oğurladı", tutdu yaxamdan Oxudum

Hekayənin sadə bir mövzusu, yəni ədəbi dildə desək, ampulasi var. Hər kəsin şahidi olduğu bu əsas sujet özünün cəmiyyətdə yeri-nin olmaması. Hamiya, hər kəsə artıq görünməyindir. Daha çox da həyatda kimlərinse "qapazaltı, əlaltı" olmaqdır.

Hekayənin baş qəhrəmanı Lətif-di. O, kənddə yaşayır. Qapı qonşusu Münəvvər xanımın tapşırıqlarını yerine yetirir. Həyatı dünyaya gəl-diyi gündən uğursuz olubdur. Ona görə də vəzifə sahibi olan Münəvvər xanım ona az qala özünün tap-şırıqlarını yerine yetirən, həyat-ba-casına göz-qulaq olan, kimsəsiz, uğursuz bir adam kimi diqqət mərkəzində saxlayır. Lətinin bir nöqsanı da var. O da içkiyə meyilli olması. Əlinə düşən pul-paranı tek qaldığı damın altında araya verir və Lətif həm də ona görə tek qalır ki, ailə həyatı da uğursuz olub. Birinci arva-di ölümdən sonra Münəvvər xanım ona xadimə işləyən Sonanı tapıb.



Atalar sözü var. Deyirlər ki, kasibin-ki getirmir. Bax, Sona ilə evlənən Lətifin bəxti yene getirmir. O da xəstələnir, hətta Münəvvərin verdiyi pula Bakıya - həkimə getirir. La-kin

Bu kişinin bəxtində ailəli olmaq yazısı olmadıqından bir qış günü Sonanı da torpağa tapşırır. Və özü də etiraf edir ki, həyatında bir doğu-landa ağlayıb, bir də arvadı ölündə. Bu qəribə məqamların arxasında yazıçı Lətinin talesiz olduğunu yox, həm də mübarizə apara bilmədiyini, iradəsinin zəifliyini və harınlamış adamların Lətif kimilərdən çox so-yuqqanlıqla istifadə etmələrini sa-də, amma gerçek detallarla oxucuya çatdırır. Əger hekayəni oxusuniz görərsiniz ki, Münəvvər oğluna toy edir və tapşırır ki, Lətifi mağara bu-raxmasınlar. Çünki Lətif içki alude-cisi, özünü apara bilməyəcək, to-ya dava salacaq və bu vəzifə sahibi olan Münəvvər xanımın imicinə uy-ğun gəlməyəcək. Ona görə də Ləti-fi mağardan çox uzaqda tutmaq ona

ancaq görəcəyi işləri tapşırmaq la-zımdı. Amma Lətif bir insan kimi o toyda iştirak etmək, o toya nəmər yazdırmaq isteyir. Çünkü Münəvvər ona çörək pulu verir və arvadının müalicəsinə, dəfninə maddi kömək-lik göstərib. Lətinin dediyi kimi, onu meydanda tek qoymayıb. Deməli, Lətif də əməyinin qarşılıqlı olaraq Münəvvərin verdil 50 manatı o to-yun dəftərinə yazdırmaq isteyir. Ha-cəhd edir, onu mağara buraxımlar. Lakin qonaqların mağara daxil oldu-ğu məqamdan istifadə edib içəri gi-rib adını yazdırmaq istəyəndə ayaq üstə dura bilmədiyindən yixılır. Bax, bu məqamda Lətinin gerək aqibəti - yəni Münəvvər kimilər üçün yeri, dəyəri, mahiyyəti üzə çıxır. Onu sü-rübə mağardan çıxarıvət və bir maşın atıb qəbirşanlığı getirirler və

Gecənin yarısı qəbirşanlıqda özüne gələn Lətif başını qaldırıb tər-pənmək istəyəndə bədəninin necə ağırdığını və bu ağrının dəhşətlərini aşkarca hiss edir. Sonra baxıb görür ki, arvadının məzarının böyrüne atıblar onu. Və sonra baxır ki, onunla üz-üzə bir it dayanıb. Bax, həmin məqamda Lətif bəlkə də hə-yatının en ağılli, en gerçek sualını dilinə getirir. Ona baxan itə çox tə-sirli bir sual verir:

- Nə var, nə baxısan? Adam gör-məmisən?

Mən bir oxucu olaraq Lətinin itə ünvanlığı sualın əslində Münəvvərə, onun kimilərə ünvanlaşdığını göydə tutdum. Çünkü Lətinin qəbirşanlığı getirilib atılması onun dəyə-rini, insanlığını bilməyənlərin və bu bilməməzliklə də Lətife hər gün iç-

məyə, dünyani, özünü unutmağı, görməməyə yönəldənlərin yuxarı-dan aşağıya baxmalarının nəticəsi-dir. Onlar bilərkən Lətifi bu cür aşağılayıblar, bu cür yaşamağa alış-dırıblar və sonda da it də Lətifi tanı-mayıb. Ona adama baxdığı kimi baxmayıb.

**Yığcam bir hekayənin detalla-rını ardıcılıqla masa üzərinə düz-zəndə görürəm ki, qəbirşanlığı "ölü şəhər" adlandıran Lətif əslin-de orda adamdı, orda onu tanıylar, dəyərləndirirlər. Bu haqqını dərk edən Lətif göz yaşını silərək Münəvvərin oğlunun toyunda nə-mər yazdırmağa cəhd etməsini özünün qüsürü olmasını başa dü-sür və deyir ki, gör mən nə ilə öyünmək istəmişəm. Pulla, rüş-vetle mənsəb qazanan və tutduğú vəzifədən rüşvətxor kimi istifa-də edən Münəvvər və onun ailesi sonda iç üzlərini onlara inanan, sədaqətə xidmət edən Lətife gös-tərirlər. Bax, bu detal, yəni nəmər yazdırmaq istəyəndə Lətinin yixil-ması Kamran Nəzirlinin "Dərd" hekayəsinin mahiyyətini açır. Gösterir ki, adamlara aşağılayıcı nəzərlərlə baxıb onların şəxsiyyə-tini, heysiyyatını alçaltmaq ən bö-yük dərddi, problemdi. Baxmayaraq ki, Lətif bir insan olaraq özü dərдин içərisində ayaqda dursa da ona göstərilən münasibət hə-min dərđin bəlkə də min qatıldı. Yəni şəxsi həyatın ümumi dərđinin bəla-sının fonunda heç nədi, gözə görünmür. Ona görə də cəmiyyətin dərđinin dərdini çekmək, onu sö-ze çevirib oxucuya çatdırmaq Kamranın bu hekayəsinin mənə görə başlıca mahiyyətidir. Hər hal-da mən oxucu olaraq bu qənaətə gəldim.**

Əbülfət Mədətoğlu